

Repressiyaya qurbanının hayatı kitabı

"Mən ondan müsahibə alanda o artıq bərəət qazanıb Azərbaycana qayıtmışdım, yaşı doxsana yaxın olardı və təqaüdə də çıxmışdı. Çox təessür hissi keçirdiyini bildirsem də, artıq çox gec idi. Onun adı Azərbaycan tarixinin də Xalq Cümhuriyyətinin parlamentində cəsusluq edən bir qadın kimi qalmışdı."

Müsahibimiz mətbuat tarixi tədqiqatçısı, Əməkdar jurnalist Qərənfil Dönyaminqızıdır. Onunla "XX əsrin 30-cu illərində Azərbaycanda Repressiyaya məruz qalmış qadınlar" mövzusunda səhbətləşdik.

- Repressiyaya qurban gedən qadınlar sırasında hansı şəxslərin adı Azərbaycan tarixinə böyük həflərlə həkk olunub?

- Bu dövrə bir çox ziyalı xanımlarımız repressiyanın qurbanı oldu. Məsəl üçün, Məryəm Bayraməlibəyova, Mədine Qiyasbəyli, Ayna Sultanova, Ceyran Bayramova və digərləri.. Lakin bu xanımların bəziləri - Ayna Sultanova, Ceyran Bayramova bolşevizm ideologiyasını qəbul edən və ölkə ərazisində bunu təbliğ edən xanımlar idi. Ayna Sultanovanın həyat yoldaşı Həmid Sultanov da sovet dövründə fəvqəladə komissiyanın sədri idi. Onların hər ikisi bolşevizmin təbliğatını aparan, Sovetlərin Azərbaycanı işğal etməsində böyük rolü olan şəxslər olublar. Məryəm Bayraməlibəyova isə bu ideologiyani qəbul etməyən bir pedoqoq idi. Məryəm xanımı ona görə həbs etdirər ki, o Xalq Cümhuriyyətinin qurucularından olan general rütbəli Məlik Yeqarovla ailə həyatı qurmuşdu. Əvvəlcə həyat yoldaşını həbs etdirər, sonra Məryəm xanımı da həbs edib sürgünə göndərdilər. Üç övladını isə elindən alıb kimsəsiz uşaqlar evinə verdi.

Dövrünün tanınış publisisti olan Seyid Hüseynin həyat yoldaşı, dövrünün tanınmış şairəsi Ümmügülsüm Sadıqzadənin adını da nümunə getirmek olar. Seyyid Hüseyni həbs etdirildən sonra Ümmügülsüm Sadıxovanı da həbs etdirər. Təbii ki, onun yaradılığında istiqlalı, müstəqilliyi təbliğ edən mövzulardan başqa, M.Ə.Rəsulzadənin emisi qızı olması da ona qarşı təzyiqlərin artmasına zəmin yaradırdı.

- Repressiyaya məruz qalan bu qadılardan en faciəvi, dəhşətli həyat yaşayanlar kimlər olub?

- Təbii ki, hamısı faciəli həyat yaşayırlar. Hamısı həbs edilib, təhqirlər, təqiblərə məruz qalıblar. Onlara

həbsxanada, sürgündə dəhşətli işgəncərlər əzab veriblər. Amma mən tələbəlik illərində oxuduğum xatirələr, Şükriyyə xanımın, Ceyran xanımın danışdıqlarına və müsahibələrə əsaslanıb deyə bilərəm ki, en faciəvi repressiya qurbanı məhz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım olub. Ə.Cavad həbsindən sonra Şükriyyə xanım da həbs olunaraq sürgün edildi. O danışırkı ki, sürgün zamanı uzun müddət qatarla yol gedirlər. Və qonlarda onlar yanaşı heyvanlar da aparırlar. Vaqondakı üfunət, çirkab, havasızlıq onları lap pis vəziyyə-

- Repressiya dövründə baş verən hadisələr haqqında kifayət qədər sənədlər, sübutlar var. Bəs heç bir rəsmi mənbəyə əsaslanmayan müxtəlif təzyiqələr, təcavüzələr bərədə məlumatlar necə əldə edilib?

- Məlumatlar yayılırdı. O zaman bərəət verilsə də, insanların canında 1937-ci ilin xofu var idi. Bu səbəbdən heç kim yaza bilmirdi. Ona görə də həbs olunanlar, sürgündən gələnlər, onların yaxınlarından sağ qalanlar neçə illər sonra, 1988-ci ilin sonu, 1990-ci illərdə danışdır. Hansı ki, başlarına gələnlər xatirə kimi yazılı-



tə salırmış.

Şükriyyə xanımın yaxınlarının qeydlərinə görə o, paltarını çirkabla, ayaqyoluna sürtüb geyinmiş ki, ona heç kəs yaxın düşə bilməsin. O, Əhməd Cavadın namusunu elə qoruyub-saxlayıb. Şükriyyə xanım Ceyran Bayramova ilə sürgündə bir yerde olublar.

Qeyd edim ki, onlar fərqli xarakterə məxsus insanlar idi. Ceyran xanım Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə işləyən ilk azərbaycanlı xanım olub. Lakin uzun illər sonra arxivlər açıldıqdan sonra bəlli oldu ki, Ceyran xanım parlamentdən bolşeviklərə cəsusluq edirmiş. Sovet orduyu Azərbaycanı işğal edəndən sonra Ceyran xanım bir sırə vəzifərə təyin olunsa da, 1937-ci ildə həbs edilib, 1938-ci ildə Şükriyyə xanım ilə birgə sürgün edildi.

Mən ondan müsahibə alanda o artıq bərəət qazanıb Azərbaycana qayıtmışdım, yaşı doxsana yaxın olardı və təqaüdə də çıxmışdı. Çox təessür hissi keçirdiyini bildirsem də, artıq çox gec idi. Onun adı Azərbaycan tarixinin də Xalq Cümhuriyyətinin parlamentində cəsusluq edən bir qadın kimi qalmışdı.

mışdı, lakin dərc eləməyə qorxurdular, onlar tapıldı. Beləliklə hər şey aşkarra çıxdı.

- Azərbaycanın milli mücadiləsində də önəmli rolü olan repressiya qurbanı olmuş qadınlar olub. Əger onlar Repressiyaya məruz qalmışsaydalar, tarixdə hansı dəyişikliklər baş verərdi?

- Repressiya qurbanı olan qadınların böyük əksəriyyəti oxumuş, savadlı qadınlar idi. Mədine xanım Qiyasbəyli ilk Azərbaycanlı xanım musiqişünas (pionina ifaçısı) idi. Həmçinin Məryəm Bayraməlibəyova Lənkəranda qız məktəbini açanlardan olub. Və digər qadınlar da bunlara bənzər işlər görüblər. Yəqin ki, onlar sağ qalsayırlar, Azərbaycanda maarif, mədəniyyət, səhiyyə sahəsində çox böyük işlər görərdilər.

- Repressiya dövründə həbs olunan, sürgün olunan Azərbaycanlılara qarşı təcavüzələr, təhqirlər, zorakılıqlar xüsusi olaraq "yuxarıları" göstərişi idi, yoxsa bu çarəsizlikdən sui-istifadə edirdilər?

- Yenə də Ceyran xanımdan, Şükriyyə xanımdan aldığım müsahibələr, oxuduğum xatirələrə əsaslanıb deyə bilərəm ki, bu prosesdə azə-

baycanlıları da rolü az olmayıb. Təbii ki, bütün ölkə mərkəzdən idarə edilirdi. Burda səlahiyyətli şəxslər tapşırıqları həyata keçirirdilər. Lakin o qadılara ki, ele əzab verildirdi, onların şəxsiyyəti alçaldırdı, bütün bular tək-tək mərkəzdən tapşırılmışdı. Düzdü, rəhbərlik milliyətcə ruslar, ermənilər, gürcülər, yəhudilər idi. Azərbaycanlılar az idi. Amma buna baxmayaraq idarəcilikdə azərbaycanlı olanlar da sanki insanlıqlarını itirmişdilər.

Məsələn, Əliheydər Qarayev. Bolşeviklər ona en yüksək hərbi rütbə vermişdilər. Hərbi libasının boyunluğunda hər tərəfdə dörd romd vardi, bu da general rütbəsinə bərabər idi. O, özü həbs edilib güllələnənə kimi həbs, sürgün olunanların çoxu onun "xeyir-duası" ilə cəzalandırılırdı. Və yaxud, Fövqələde komissiyanın sədri Həmid Sultanov Gəncədə bolşeviklər əleyhinə qalxan üzəni yatırmaq üçün göndərilir və üzəni yatırır. Sonra Bakıya gelir və Bakıda iclasda fəxriyə deyir ki, Gəncədə bir başipapaqlı adam qoymadı.

Yəni bütün bu olanları kimlərinse üstüne atmaq da olmaz.

- Əhməd Cavadla Mir Cəfər Bağırov əvvəller yaxın olublar, hətta Bağırov Əhməd Cavadın evinə bir neçə dəfə qonaq gedib, Şükriyyə xanım ona süfrə açıb. Sizcə Ə.Cavad güllələnəndən sonra Şükriyyə xanıma olan zorakılığa M.C.Bağırovun səssiz qalmasına səbəb nə idi?

- Təbii ki, bunun birbaşa vəzifə ilə də əlaqəsi var. Bəzən isə deyirlər ki, Bağırovun bu işlərdən xəbəri olmayıb. Kommunizm dövründə ölkə daxiliində baş verən hadisələrdən onun xəber tutmaması mümkünüsüz idi. Onun da razılığı olmadan Şükriyyə xanımı həbs edə bilməzdilər.

- XX əsrin əvvəllerində çıxan mətbu orqanlar bu yaşananlara neçə münasibət bildirildilər?

- Məsələn, "İnqilab və mədəniyyət", "Hücum" jurnalları, "Ədəbiyyat", "Kommunist" qəzetləri repressiyani alqışlayan mətbu orqanlar idi.

1930-cu illərə qədər aprel işğalına, bolşevizmə qarşı çıxan, sözünü deyən mətbu orqanlar, yazarlar var idi. Lakin 1930-cu ildən sonra onlar da susduruldu.

Rəhman Mirzəlizadə
Fehruz Rza, Üməd Oruc
BDU-nun jurnalistika fakültəsi
tələbələri

